



AZƏRBAYCAN RESPUBLİKASININ
İQTİSADİYYAT NAZİRLİYİ YANINDA
DÖVLƏT VERGİ XİDMƏTİ



MUZDLU İŞLƏ ƏLAQƏDAR TUTULAN
GƏLİR VERGİSİ, MƏCBURİ DÖVLƏT
SOSIAL SİĞORTA, İŞSİZLİKDƏN SİĞORTA
VƏ İCBARİ TİBBİ SİĞORTA HAQQI

**Məcburi dövlət
sosial sığorta haqqı**



Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzzdlu işdən aylıq gəlirləri üzrə

(2019-cu il yanvarın 1-dən 7 il müddətində):

- Sığorta haqqına cəlb edilən aylıq gəlirin məbləği **200 manatadək** olduqda **sığortaolunanın** gəlirlərindən **3 faiz**, sığortaedənin vəsaiti hesabına **22 faiz** olmaqla **ümumilikdə 25 faiz**;
- **200 manatdan çox** olduqda **sığortaolunanın** gəlirlərindən **6 manat + 200 manatdan çox olan** hissənin **10 faizi**, **sığortaedənin** vəsaiti hesabına **44 manat + 200 manatdan çox olan** hissənin **15 faizi** olmaqla **ümumilikdə 25 faiz dərəcə ilə** məcburi dövlət sosial sığorta haqqı tutulur.

1. İşçinin gəlirindən - 18 manat ($600 \cdot 3\%$).
2. İşəgötürənin vəsaiti hesabına - 132 manat ($600 \cdot 22\%$).

○ Hesablanmış məbləğlərin ödənilmə müddəti:

- **Bəyannamənin təqdim edilmə müddəti:**

o Fərdi sahibkarların fəaliyyət sahələri üzrə məcburi dövlət sosial sığorta haqqının hesablanmasının xüsusiyyətləri barədə

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öz fəaliyyət sahələri üzrə məcburi dövlət sosial sığorta haqqını aşağıdakı dərəcələrlə hesablayıb ödəməlidirlər:

Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hər ay ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının **50 faizi**, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən isə **25 faizi** miqdarının

- o Bakı şəhərində **100 faizi**,
- o Sumqayıt və Gəncə şəhərində **90 faizi**,
- o digər şəhərlərdə **80 faizi**,
- o rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə **60 faizi**,
- o kənd yerlərində **50 faizi** miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanmalıdır.

Misal: Fərdi sahibkar Sumqayıt şəhərində pərakəndə ticarət fəaliyyəti ilə məşğul olur. Bu halda onun qeyd edilən sahibkarlıq fəaliyyəti üzrə ödəməli olduğu aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği **67,5 manat** (minimum aylıq əməkhaqqı $300 * 25\% * \text{Sumqayıt şəhəri üzrə } 90\%$) olacaqdır.

Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlərin (fərdi sahibkarlar istisna olmaqla), xüsusi notariusların, müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslərin, vəkillər kollegiyasının üzvlərinin, sərbəst mediatorlar, sərbəst auditorların və sərbəst mühasiblərin məcburi dövlət sosial sığorta haqqının hesablanması xüsusiyyətləri barədə

Qeyd edilən şəxslər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə hesablanıb ödənilməlidir:

- mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - **gəlirlərinin 25 faizi miqdarında**;
- xüsusi notariuslar üzrə - **minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında**;
- müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - **hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında**;
- vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar, sərbəst auditorlar, sərbəst mühasiblər - **gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında**.

Misal: Fiziki şəxs xüsusi notarius fəaliyyəti ilə məşğul olur. Bu halda həmin fiziki şəxsin xüsusi notarius fəaliyyəti üzrə ödəməli olduğu aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği **750 manat** (minimum aylıq əməkhaqqı $300 * 10 \text{ misli} * 25\%$) olacaqdır.

○ Hesablanmış məbləğlərin ödənilmə müddəti:

Hər ay üçün hesablanmalı, sonrakı **ayın 15-dən gec olmayaraq**, tam məbləğdə nağdsız hesablaşma qaydasında aidiyyəti fonda ödənilməlidir.

○ Bəyannamənin təqdim edilmə müddəti:

Hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilməlidir.



Azadolmalar barədə

Aşağıdakı əmək ödənişi və gəlir növləri üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır:

- iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;
- faktiki ezamiyyə xərclərinin, habelə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilməmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi;
- müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdefəlik ödənilən məbləğlər;
- əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;
- istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;
- təbii fəlakət və digər fəvqəladə hallarla əlaqədar Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin öz səlahiyyətləri daxilində qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdefəlik yardımlar;

- əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar;
- Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ödənilən maddi yardım (dəstək);
- sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait.



Qeyd:

“Fərqlənmə nişanı” və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı ətraflı məlumatı “Sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları” və “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi” bukletlərindən əldə edə bilərsiniz.

QEYD ÜÇÜN

MALİYYƏ SANKSİYALARI, FAİZLƏR VƏ DİGƏR MƏSULİYYƏT TƏDBİRLƏRİ BARƏDƏ

Vergi və sığorta qanunvericiliyinin pozulması hallarına görə tətbiq olunan maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri barədə məlumatı "Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə Yaddaş" adlı bukletdən əldə edə bilərsiniz.



VEGİLƏRƏ AİD
NƏŞRLƏR



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az

